



- ▶ Diabet olan hallarda ACF inhibitorları və ya renin anqiotenzin reseptorlarının blokatorları tövsiyə olunur. (A)\*
- ▶ Antitrombositar terapiya, xüsusilə, aşağı dozalarda aspirin, hipertenziyalı və anamnezində ürək-damar hadisəsi olan xəstələrə tövsiya olunur. (A)\*
- ▶ Anamnezində ürək-damar hadisəsi olmayan hipertenziyalı, lakin böyrəklərin aşağı funksiyası və ya yüksək ürək-damar riski olan xəstələrdə antitrombositar terapiyanın tətbiqini nəzərdən keçirmək lazımdır. (C)\*

\*Tövsiyənin etibarlılıq səviyyəsi:  
A - çox etibarlı  
B - etibarlı  
C - nisbətən etibarlı  
D - az etibarlı



Buklet Azərbaycan Respublikası Şəhərə Nazirliyi kollegiyasının 23 iyun 2014-cü il tarixli 31 sayılı deyari ilə təsdiq edilmiş "Ürək-damar xəstəliklərinin profilaktikası" əməkdaşlılıq protokol" əsasında Şəhərə Nazirliyinin icaməti. Şəhərə Nazirliyi və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış və çap edilmişdir.

## Qan fəzyiqinin korreksiyasına dair tövsiyələr

HƏKİMLƏR ÜÇÜN

- 
- ▶ Çəkiyə nəzarət, fiziki hərəkətlərin artırılması, spirtli içkilərin və sodium qəbulunun məhdudlaşdırılması, meyvə-tərəvəz və az yağılı süd məhsullarının qəbulunun artırılması kimi həyat tərzi ilə əlaqədar tədbirlərin görülməsi qan təzyiqi yüksək normal olan şəxslərə və hipertenziyadan əziyyət çəkən pasiyentlərə məsləhət görülməlidir. (B)\*
  - ▶ Hipertenziya əleyhinə bütün əsas dərman qrupları (diuretiklər, angiotenzin çevirən fermentin (ACF) inhibitorları, kalsium antagonistləri, angiotenzin reseptor antagonistləri və beta-blokatorlar) qan təzyiqinin aşağı salınması effekti baxımından bir-birindən o qədər də fərqlənmir və hipertenziya əleyhinə müalicənin başlanması və davam etdirilməsi üçün məsləhət görülməlidir. (A)\*
  - ▶ Hipertenziyadan əziyyət çəkən bütün pasiyentlərdə sistolik qan təzyiqi  $<140$  mm.c.süt. qədər (diastolik qan təzyiqi isə  $<90$  mm.c.süt. qədər) azaldılmalıdır. (B)\*
  - ▶ 1-ci və ya 2-ci dərəcəli hipertenziyasi və orta səviyyeli ümumi kardiovaskulyar riski olan pasiyentlərdə bir neçə həftə ərzində, hər hansı bir risk faktoru ilə müşayiət olunmayan 1-ci dərəcəli hipertenziyasi olan pasiyentlərdə isə bir neçə ay ərzində dərman müalicəsi təxirə salınaraq həyat tərzini dəyişdirmək cəhdəri ilə əlaqədar tədbirlər görülməlidir. (C)\*
  - ▶ 3-cü dərəcəli hipertenziyadan əziyyət çəkən, həmçinin yüksək və ya çox yüksək kardiovaskulyar riski olan 1-ci və ya 2-ci dərəcəli hipertenziyadan əziyyət çəkən pasiyentlərdə təxirə salınmadan dərman müalicəyə başlanmalıdır. (B)\*
  - ▶ Hipertenziyasi və müəyyən risk faktorları ilə bağlı 2-ci dərəcəli hipertenziyadan əziyyət çəkən pasiyentlərdə 1-ci dərəcəli hipertenziyadan əziyyət çəkən pasiyentlərdən daha çox dərman müalicəsi təxirə salınır. (B)\*
  - ▶ SCORE şkalasından istifadə etməklə risk dərəcəsinin müəyyənləşdirilməsi hipertenziyadan əziyyət çəkən hər bir pasiyent üçün minimum tələb kimi müəyyənləşdirilməlidir. (B)\*
  - ▶ Subklinik orqan zədələnməsi olan pasiyentlərdə, xüsusən aşağı və ya orta dərəcəli riski olan şəxslərdə (SCORE 1-4%) ürək-damar sistemi ilə əlaqədar ölüm halının yarana biləcəyi sübut olunduguna görə, orqanların subklinik zədələnmələrinin aşkar olunması üçün müayinə aparılmalıdır. (B)\*
  - ▶ Hipertenziyasi və bir çox metabolik risk faktorları olan xəstələrə beta blokatorlar və tiazid diuretiklər diabetin əmələgəlmə ehtimalını artırıdıguna görə tövsiyə olunmur. (D)\*